

TƏHSİLİN KEYFİYYƏTİNİN YÜKSƏLDİLMƏSİ, QİYMƏTLƏNDİRİLMƏSİ VƏ İDARƏ OLUNMASI MƏSƏLƏLƏRİ

UOT 37.

Gurban Hidayət oğlu Həsənov

Azərbaycan Respublikası Təhsil Institutunun baş mütəxəssisi, Əməkdar müəllim

TƏHSİLİN KEYFİYYƏTİ GÜNÜN TƏLƏBİ KİMİ

Гурбан Хидаят оглы Гасанов

Ведущий сотрудник Института Образования Азербайджанской Республики, Заслуженный учитель

КАЧЕСТВО ОБРАЗОВАНИЯ КАК ТРЕБОВАНИЕ ДНЯ

Gurban Hidayat oglu Hasanov

Leading employee of the Institute of Education of the Republic of Azerbaijan, Honored teacher

QUALITY EDUCATION AS A DEMAND OF THE DAY

Xülasə: Azərbaycan təhsilində son illərdə təhsilin keyfiyyətini daha da artırmaq məqsədilə qəbul edilmiş sonadırların məktəb rəhbərləri tərəfindən hayatı keçirilməsin yolları, xüsusilə gənc məktəb rəhbərlərinə köməkçi göstərmək, məktəbdə keçirilmiş monitorinqlərin pedaqoji şurallarda müzakirəsinin səmərəsini artırmaq, təlimin 1 pilləsini diqqətdə saxlamaq idarəetmə sahəsində əsas vəzifələrdən birinə çevirilir.

Ağar sözlər: pedaqoji prosesin idarə edilməsi, yeniləşmə, innovasiya

Резюме: В последние годы в сфере образования Азербайджана одной из ключевых задач в области управления является оказание помощи руководителям школ, в частности, молодым школьным руководителям с целью дальнейшего повышения качества, а также повышение эффективности дискуссий на школьных советах на первом этапе обучения.

Ключевые слова: управление педагогическим процессом, обновления, инновация

Summary: In recent years, in the field of education in Azerbaijan, one of the key tasks in the field of management is to assist school leaders, in particular, young school leaders, to further improve the quality, as well as to increase the effectiveness of discussions on school boards during the first stage of education.

Keywords: pedagogical process management, updates, innovation

Son illər Respublikamızda aparılan sosial-iqtisadi siyaset nəticəsində müasirləşmə, ilk növbədə, qabaqcıl texnologiyalar və idarəetmə sahəsində innovasiyalarla daha keyfiyyətli təhsil verilməsi zərurətini yaratmışdır. Məhz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" sənədində (1) təhsilin keyfiyyəti başlıca şərt kimi qəbul edilmiş, xüsusilə ümumtəhsil məktəblərinin şagirdlərinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması aktual məsələ kimi irəli sürülmüşdür.

"Strategiya"da o da göstərilmişdir ki, təhsilin ümumi inkişafı insanlar tərəfindən yeni texnologiyaları çevik mənimsəmək, bütün zamanlarda təhsil prosesinə qoşulmaq ətraf mühitə münasibətdə düzgün mövqə tutmaq imkanları yaradır.

Son illərdə Təhsil Nazirliyi tərəfindən atılan mühüm addımlardan biri də məktəblərin IX və XI siniflərindəki nəticələrə əsasən məktəblərin reyting cədvəllərinin hazırlanması, müəllimlərin diaqnostik qiymətləndirilməsinin həyata keçirilməsi, imtahan və müsabiqələrdən keçməklə pedaqoji kadrların işə qəbulu istər-istə-

məz təhsilin keyfiyyətinə təsir edən mühüm amillərdəndir.

İkincisi, dayanmadan tıhsılverenlerin peşşarıklı **savıysızlıkların** artırılması, **tıhsılalanlanan nailiyyatlarının** yeni meyalar açısından qıymatlondırılmış, onların istedadlarının aşkar edilmesi, ham da todriso yeri **talim teknolojilerinin** xüsüsüla da **interaktiv talimin** geniş tatabqi başlıca şartlardandır. **Bütün bunlarla ya-**
naşı tıhsılalanlanan bir savıysız kim formala-
durulması dijitoz markaza da savınlamlardır.

Uzun illar tıhsılda alda ediyim tocrubanın
natasıcı kimi bu gün tohsilimini handası figür
olan dairaya banzdırı. Belki ki, hamin dairaya
mərkəzində har bir fann üzrə 45 daşıqlıq
dars, müallimi dairənin müstəvisi, qevarşin
üzüründə isə təlim-tərbiyənin bu və ya digər sah
hasında həyata keçirilən tədbirlər, layihələr, mü
sabiqələr, olimpiyadalar, konfranslar, müxtəlif
xarakterli iclaslar, mülşavirlər, darsdançılar
məsəlləşmələr və s. məsəllələri təsvir ediram.

Bu müşayisəni etməkdə məqsədim ondan ibarətdir ki, bu gün biz təhsilin keyfiyyatını nail olmaq üçün bütün digər tədbirlərlə yanaşı müəllimlərin daha somşorlu İsləməsi üçün keçilən hər bir darsa keyfiyyət baxımından yanasmalıya.

Təcrübə göstərir ki, təhsilin bütün strukturlarından daha çox müxtəlif tədbirlərin keçirilməsinə növbə verilir. Müallini tərəfindən aparılan dərs çox zaman diqqətdən kənardə qalır. Məktəbdə təhsilin yuxarı organlarından gələn axıslar burda bu və ya digər sahənin monitorinqinə əhəmiyyətli yanaşır, daha çox is planlaşdırma, məktəb sonarları ilə tanış olur, əksər hallarda təhsilin monitorinqini qismən kənardə qalır.

2017-2018-ci tədris ilinin "Ümumi təhsil-la keyfiyyat il" elan edilmiş barədə Təhsil Nəşirinin amrində qeyd edilir ki, "Ölkəmiz üçün müasir düşüncəli və rəqabət qabiliyyəti insan kapitalının formalşmasına ət külvi təhsil olan ümumtəhsil xüsusi şəhəriyyətə malikdir". Bunun hayata keçirilməsinin əsas mənbiyi ümumtəhsil məktəbləridir. Bu gün məktəblərinə ibtidai təlimin yüksək səviyyədə həyata keçirilməsi galəcək üçün möhkəm təməl deməkdir. Lakin bu sahada ola bəzi problemlər hələlik tamamilə aradan qaldırılmamışdır. Vaxtilə tədris çatışmazlığı olduğundan müxtəlisf pedaqoji təxəsil, hətta texnikxi orta və ali təhsilli, kitab-çəsnəsanlılığı, rəssamlıq və musiqiçiliyin texni-

kumları belo bitirənlər 6-7 ay arzında ibtidai sınıf mülləkləri hazırlanmışdır. Son 4-5 ildə bunun qarşısı alınsa da, ordu artıq məktəblərdə sınıf mülləkləri kimi çalışırlar. Təcrübə göstərir ki, belə hadarlıların çoxu 10 ildən yaxınlarında işləmalarına baxmayaraq, yaşlarının yaşı psixologiyasını lazıminca bilmir, ibtidai təlim üçün pedaqoji ustalıqları çatırıb. Əksər hallarda ibtidai sınıflarda fiziki təriy়ə dörsərlərinin əvəzində ana dili və ya iriyaziyat fannının "öyrədi"lər və natiqa etibarla uşaqlarda təlimə maraq azılır. Bu dörsərlərin yalnız ixtisasi fiziki təriy়ə mülləkliləri tərafından aparılmışdır dəha məqsədönlü olardı.

Hazırda bir sıra ümumtəhsil məktəblərin-
də 30-50 ibtidai sinif vardır, hətta ayrıca korpus-
lar da vardır. Bunların bazası asasında ibtidai
məktəblər yaradıla bilər. Nəhayət, eyni iş-
mülliimin dörd tədris ilində ri ərzində bir sinifda iş-
masın asyl verməməkla, həm bir sinifdə (I, II,
III, IV) mülliimin.... ixtisaslaşması olduqca bö-
yük sənəmə verər, on sonda isə təlimin keyfiyyə-
ti yüksələr.

Son olaraq ibtidai sınıflarında alternatif dörslik, program ve tədris planlarının da yenidən hazırlanması effektli olardı.

Təhsil Nazirliyi və onun tabeliyində olan qurumlarda tibdatlı təlim üzrə səbək, sektor, qrup və yaradılmış bu sahada monitoringlərin aparılması, təhsil programlarının hazırlanması işinə sonarəlliliyini artırımsız olardı. Son tədris ilində təlim keyfiyyətinin artırılması sahəsində məmumi və tam orta təhsil verən məktəblərimizdə keyfiyyətli işlər görülmüşdür. Son Ə. tədris ilində məktəblərdə tolmaylı X-XI siniflərin təşkil olunacağı müsbət həldir. Bu həm təlimin keyfiyyəti və həm də müsbət təsərrüfatın göstərəcək, həm də repetitivlüğün müəyyən mənəvə qarşısını alacaqdır.

Təhsilin keyfiyyatində bir mühüm amil ol, "Strategiya"da göstərilən kimi, idarəetmənin düzgün istiqamətin görülməsi başlıca şart olaraq qalmışqdır. Sənədə idarəetmənin mexanizmlərinin, o cümlədən qabaqlıq beynəlxalq tətbiçləri asaslanımlı noticypoli idarə modelinin işçilin keyfiyyətinin yüksəldilməsi öz əksinini tapmışdır. Məktəblərimizdə müsləhət tələbə cavabları, fənn, kabirətləri, həbsərətləri, təm-

Təhsilin keyfiyyəti günün tələbi kimi

tachiz edilmiş idman ve akt zallarının, hərbi kabinetlərin, həmçinin ibtidai sinif otaqlarının dəyişik texnologiyalarla təmin olunması və mülləklilimizimiz bu işi mönimsəmələri idarəetməni elmiliyini və müasirliyini təmin edir, məktəbdən venilikçi mühiti yaradır.

İdarəetmədə keyfiyyətə nail olmağın bir məktəbdə metodiki işlərin səviyyasının yüksək olması, müəllimlərinin bəsahə yaradıcı yanaşmanın tətbiqi, təqibçuların üçün mühit yaratmaq, pedagoji şurə iclaslarının formal keçirilməsinin qarşısını almaq, bəsahələrdə yeni programların, dərs vəsaitlərinin tətbiqindən sonra tətbiq olunması, qabaqlı tacirətünən tətbiqi ilə bağlı edilmiş nöticələr, müəllimlər arasında ayrı-ayrı fənlər üzrə pedagoji müzakirələrin və ümumi pedagoji problemlərə dair seminarların təşkil olunmasıdır.

Məktəbdə keyfiyyatın başlıca amillərinin biri də məhz məktəb rəhbərləri tərfindən digər yardımçı işçilərin vəzifə funksiyalarının düzgün müyyənləşdirilmişdir. Bir sına hallarında vəzifə bölgüsünün düzgün aparılmaması nəticəsində məktəb rəhbərlərinin üzərində daha çox funksiyalar düşür ki, bu da nəzərdə tutulan məsalələrin vaxtında icra edilməsini cətinləşdirir. Məhz görülməcək işlərin düzgün və razılıqlılaşdırılmış koordinasiyası keyfiyyat üçün zəmin yaratır. Məktəb rəhbərlərinin coxşılık və hərtərəfli fəaliyyəti, belə ki, ayrı-ayrı fənlər üzrə metodiki birləşmələrin, dərnəklərin, digər darsdanckənən maşğılərin, sinif rəhbərlərinin, pedaqoq iqtibaslılığında psixoloji iqilimlərin müəssisələrinin təşkilatçılarının işlərin düzgün və razılıqlılaşdırılmasıdır.

talim teknolojilerini esasında işlerinin kurulmasına, sinir sağlığından milli ruhda التربيةinin, makedbaxılıcılıkta icerisinde amak intizamının yükselmesini, sabır olur. Röhbarlılıkta keyfiyyət nail olmağı, asas meyarlardan biri da iş vaxtının səmaları bölgüsü ile bağlıdır. Xüsusiya yeniyən edilmiş genc məktəb direktörleri üçün bir iş gününtü təminanın aşağıdakı kimi həyata keçirmək məsləhəti bilinir:

1. Yuxarı təhsil orqanları tərəfindən göndərilmiş sərəncam, əmr, qərarlara aid sənədlər öyrənmək - 0,5 saatda qədər;

2. Dörslerin monitorinqi, müellimlərin təlim-tərbiyənin keyfiyyəti işini öyrənmək - 2,5-saat;

3. Müellimlər, sınıf rəhbərləri, metodbir
laşma sadrlarının metodiki işini öyrənmək, əldə

olunan nəticələrə dair müşavirə keçirmək - 1-1,5 saat:

4. Valideynləri, şagirdləri, müəllimləri və s. qəbul etmək - 0,5 saat:

5. Məktəb sənədlərinin monitorinqini
aparmaq (sinif jurnalları, məktəbli kitabçaları,
əmər kitabı və s.) - 1-1,5 saat.

6. Sınıflarda olmaq, sağdırların dərsə davamıyyətinə baxmaq, onlara məsləhət vermək, sanitär-gigiyenə normalarını öyrənmək, tənəffüs zamanı növbətçiliyin təşkilinə diqqət yetirmək - 1,5-2 saat;

7. Övvəlcədən nəzərdə tutulmayan tədbirlər - 0,5-1 saat;

8. Görülmüş işlerin kısa hesabatını hazırlamaq, növbəti gün üçün işin planlaşdırılması - 0,5 saat.

Ölbüttə, təbib haldır ki, bir gün heç vaxt di-
ğer günlər qeynişləş bilməz, yaxud bu və ya digər
masəloya ayrılan vaxt da eyniyət taşkil edə bilməz.
Lakin gənc məktəb rəhbəri unutmamalıdır ki,
hər günün tərtib edilən faaliyyət planı real-
lığdan irəti galmışla başlıtkılı, aylıq və yarımili-
kə faaliyyətin tərkib hissəsi olmalıdır. Bəzan isə
ağor məktəbdə ayri-ayri fənlər üzrə aylıqların yek-
kunu, xaudan idmanla bağlı tədbirlər keçirilsəndə, iş-
vaxtinin daha çox hissəsi mözh bu məssələlərə
həsr edilir. Kiçik sayılan hanısları bir işin opera-
tiv həlli olmursa, həftə arzında yığılub quraşa, no-
zarda tutulan başqa məssələlərin məqsədöñüllü-
həyata keçirilməsinə mançelik tərörür, bu isə idarə-
etmədə öz manfi təsirini ööstür.

İdareetmədə vacib məsələlərdən biri da keçirilən müvəfiq və iclasların iki növbəli mətbətblarında belə birincinin növbənin sonuna nəzarət tutulması daha önməlidir. Çünkü pedaqoq işçilərin aksarıyılığı birinci növbədə galisir. Bir sira hallarda gənc direktorlar elə də shəhəmiyyəti olmayan məsələlərlə bağlı müvəvarılar keçirir ki, bu da vaxtın şəmərsəz keçirməsinə加िर चाहिए। Məktəbin idarəə olunmasında məktəb pedaqoq işçisinin şəmərəli fəaliyyətində keyfiyyət göstəricilərinin müzikası müəhlüm shəhəmiyyətindən malikidir. Pedaqoq suradə takəs siniflər üzrə deyil, hətta ayrı-ayrı mülliətlərinə dəla etdiyi keyfiyyətə dair natiçolara baxılması müvafiq qərarlar qəbul edilməsi nöqtəyi-nəzarəndən dəha olverisildir.

Əlbəttə, bir məqalədə təlimin keyfiyyətinin hərtərəfli göstərilməsi tam öz əksini tapa bil-

məz. Keyfiyyətin məktəbdaxili monitorinqi ilə yanaşı təhsilin yuxarı orqanları tərəfindən vaxtaşırı olaraq yekun attestasiyalarının keçirilməsi məktəblərdə bu sahədə olan qüsurların aradan qaldırılmasında mühüm şərtlərdən biridir.

Problemin aktuallığı: Məktəb rəhbərlərinə köməklilik göstərmək, təlimin keyfiyyatını daimi diqqət mərkəzində saxlamaq başlıca şort kimi götürülür.

Problemin praktik əhəmiyyəti: Məqalə müəllimlər, məktəb rəhbərləri, doktorant və dissertantlar üçün əhəmiyyət kəsb edəcəkdir.

Ədəbiyyat:

1. Azərbaycan Respublikasında Təhsilin İnkişafı Üzrə Dövlət Strategiyası // Kurikulum, 2013, №4
2. Azərbaycan Respublikasının Təhsil İnstitutunun Elmi əsərləri, 2018, № 6
3. Г.И. Горская. Организация учебно-воспитательного процесса в школе. М., 1977.

E-mail: gulizade.gunel@mail.ru

Rəyçilər: ped.uñls.dok.,dos.T.S. Paşayev
ped.uñls.dok.İ.B. Əmirəliyeva
Redaksiyaya daxil olub: 13.12.2018